

# PwC Azerbaijan Times

5 saylı Buraxılış

Mart 2020

## Buraxılışın əsas xəbərləri

- Bəyannamələrin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-dək uzadılıb



Qeyd edilən məlumatlarla bağlı hər hansı sualınız yaranarsa bizə müraciət edin



**Arif Quliyev**  
Direktor, Vergi Məsləhəti  
Xidmətləri üzrə Rəhbər  
arif.guliyev@pwc.com



**Elçin Məmmədov**  
Direktor, Hüquqi Praktikanın  
Rəhbəri  
elchin.mammadov@pwc.com



**Elnur Məmmədov**  
Direktor, Vergi Hesabatlığı və  
Strategiyası Praktikasının  
Rəhbəri  
elnur.mammadov@pwc.com



**Aysel Süleymanova**  
Marketinq və Kommunikasiya  
məsələləri üzrə Rəhbər  
aysel.suleymanova@pwc.com

Bizi İzləyin



PwC Azerbaijan



PwC Azerbaijan



PwC Azerbaijan



www.pwc.az

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə  
90A Nizami küçəsi  
Bakı AZ1010, Azərbaycan  
Tel: +994 12 497 2515  
Faks: +994 12 497 7411

© 2020 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşmırıq.



#### **Bəyannamələrin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-dək uzadılıb.**

Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Vergi Məcəlləsində nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

Nəzərə alsaq ki, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə" qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilmişdir.

Bu səbəbdən, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin müddəti 31.03.2020 tarixindən 06.04.2020-ci il tarixinədək uzadılmışdır. Qeyd edilən uzadılma Nəzarət olunan əməliyyatlar barədə Arayışın təqdim edilməsi müddətinə də tətbiq edilir.

Qeyd edilən məlumat Vergilər Nazirliyinin rəsmi internet səhifəsi (<https://www.taxes.gov.az/az/post/1009>) vasitəsilə təsdiq edilmişdir.